

Xəstəlik sinifi (XBT-10)	I Qan dövranı sisteminin xəstəlikləri
---------------------------------	--

İlkin versiyanın tərtibatçı (İSİM)	Əlizadə İ.
---	-------------------

XBT-10 rubrikası	
I25.1	Ürəyin aterosklerotik xəstəliyi
I25.6	Miokardın simptomsuz işemiyası
I05.9	Mitral qapağın dəqiqləşdirilməmiş xəstəliyi
I20.8	Stenokardiyanın digər formaları
I25.8	Ürəyin xroniki işemik xəstəliyinin digər formaları
I20.0	Qeyri-stabil stenokardiya
I25.2	Əvvəllər keçirilən miokard infarktı
I08	Bir neçə qapağın zədələnməsi
I06	Aorta qapağının revmatik xəstəlikləri
I05	Mitral qapağın revmatik xəstəliyi
I07	Üçtəyli qapağın revmatik xəstəliyi
I20.9	Dəqiqləşdirilməmiş stenokardiya

Müalicə

AMPUTATOR MÜALİCƏ

Müalicə taktikası:

Bu ürək patologiyası üçün müalicə taktikası və xəstənin idarə edilməsi stenokardiya hücumlarının tezliyini və/və ya intensivliyini azaltmağa, bununla da xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmağa, miokard infarktı və qəfil ürək ölümü riskini azaltmağa yönəldilməlidir.

1. Antitrombositar dərman vasitələri:

- asetilsalisil turşusu (doza 75-150 mq/gün - davamlı)
- klopidogrel 75 mq/gün dozada.
- klopidogrel və aspirinin kombinasiyası koronar stentdən sonra və ya 12 aya qədər KKS vəziyyətində, diabetli xəstələrdə, koronar arteriyaların diffuz aterosklerotik zədələnməsində - uzunmüddətli.

2. LDL xolesterinin səviyyəsini aşağı salan hipolipidemik dərman vasitələri və β -blokatorlar miokardın oksigen tələbatını azaltmağa əsaslanır.

3. Koronar arteriya xəstəliyi olan pasientlərdə β -blokatorlara üstünlük verilməlidir:

- 1) fiziki aktivliklə stenokardiya hücumunun inkişafı arasında aydın əlaqə varsa;
- 2) müşayiət olunan arterial hipertenziya varsa;
- 3) supraventrikulyar və ya mədəcik aritmiyası varsa;
- 4) miokard infarktından sonra. selektiv b1 - adrenoblokatorlara aşağıdakılar daxildir: atenolol, metoprolol, bisoprolol, nebivolol; qeyri-selektiv preparatlara propranolol, nadolol, karvedilol daxildir.

4. AÇF inhibitorları və ya Angiotenzin II reseptor blokatorları. AÇF inhibitorlarını onların istifadəsinə tam əks göstərişlər olmadıqda bütün xəstələrə təyin edilir.

Cədvəl 8 - Əsas dərmanların siyahısı

Beynəlxalq patentləşdirilməmiş ad	Vahid (həb, ampul, kapsul)	Dərman vasitələrinin birdəfəlik dozası	Tətbiq tezliyi (gündə neçə dəfə)	İstifadə müddəti (günlərin sayı)
Əsas				
<i>Bisoprolol</i>	Həb 5mq	1,25-5 mq	1 dəfə	Uzun müddət, ömür boyu
<i>Metoprolol</i>, uzadılmış təsirli forma	Həb 50, 100 mq	25-100 mq	1 dəfə	Uzun müddət, ömür boyu

Metoprolol	Həb 25, 50 mq	6,25-50 mq	2 dəfə	Uzun müddət, ömür boyu
Betaksolol	Həb 20 mq	5-20 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Verapamil	Həb 40, 80 mq	40-80 mq	2-3 dəfə	Uzun müddət, ömür boyu
Verapamil, uzadılmış təsirli forma	Həb 240 mq	120-240 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Diltiazem	Həb 90 mq	90 mq	2 dəfə	Uzun müddət, ömür boyu
Perindopril	Həb 4, 5 mq	2-4 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Ramipril	Həb 2,5, 5 mq	2,5-5 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Enalapril	Həb 5, 10, 20 mq	10-20 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Antikoagulyantlar				
Varfarin	Həblər 2,5 mq;	1,25-7,5 mq	1 dəfə	Пожизненно, под контролем МНО 2,0-3,0
Dabiqatran Eteksilat	Kapsullar 75, 110, 150 mq	75-150 mq	2 dəfə	Uzun müddət, ömür boyu
Rivaroksaban	Həblər 2,5, 10, 15, 20 mq	15-20 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Apiksaban	Həblər 2,5 və 5 mq	2,5 mq	2 dəfə	Uzun müddət, ömür boyu
Asetilsalisil turşusu	Həblər 75, 150 mq	75-150 mq	1 dəfə	Uzun müddət, ömür boyu
Əlavə				
Furosemid	İnyeksiya üçün məhlul	20-100 mq	1-3 dəfə	Uzun müddət

	20 mq/ml, h�b 40 mq			
Torasemid	H�b 5-10 mq	2,5-20 mq	1-2 d�f�	Uzun m�dd�t
Spirolakton	H�b 25, 50, 100 mq	12,5-200 mq	1-2 d�f�	Uzun m�dd�t
Diqoksin	H�b 2,5 mq	1,25- 2,5 mq	1 d�f�	Uzun m�dd�t

M t x ssisl rl  m sl h tl shm y  g st ri l r:

-  r k c rrahı il  m sl h tl shm ;
- endokrinoloq il  m sl h tl shm ;
- nevroloq il  m sl h tl shm ;
- angioc rrah il  m sl h tl shm .

 D B YYAT:

Сочетанное поражение коронарных артерий и клапанного аппарата сердца. Республиканский центр развития здравоохранения.

Клинические протоколы МЗ РК - 2016 (Казахстан). Available from:

<https://ref.az/FGLr9F>